



XALQ QƏZETİ

№ 74 (29046) 7 aprel 2019-cu il, bazar

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Azərbaycan Respublikasının Prezidenti:

Məcburi köçkünlərin problemlərinin həlli bizim üçün ən prioritet məsələdir. Bu siyasəti ulu öndər həyata keçirirdi. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk şəhərcik salınmışdı. O vaxt Dövlət Neft Fondundan ilk ödəmələr məhz bu məqsədlər üçün istifadə olunmuşdu. O vaxtdan bu günə qədər 100-dən çox köçkün qəsəbəsi, şəhərciyi salınıb və köçkünlərin böyük hissəsi bu qəsəbələrdə yaşayır.



Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa ünvanladığı təbrikində bildirmişdi ki, 2018-ci ildə 5800 köçkün ailəsi üçün yeni evlər, mənzillər tikilmiş və onlara təqdim edilmişdir. Bunun son illərdə rekord göstərici olduğunu vurğulayan ölkə başçısı əlavə etmişdi ki, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 626 mənzil verilmiş və bu siyasət 2019-cu ildə də davam etdiriləcək.

ci olan vətəndaşların problemləri davamlı şəkildə həll edilir, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, indiyədək məcburi köçkünlər üçün yüzdən çox qəsəbə salınmış, bu kateqoriyadan olan 300 minə yaxın vətəndaş yeni ev və ya mənzilə köçürülmüşdür. Təkcə 2018-ci ildə 5800 məcburi köçkün ailəsinə mənzil, fərdi ev verilmişdir. Proses bu il də davam etdirilmişdir.

Azərbaycan Gəncləri Gününe həsr olunmuş builki respublika toplantısında Prezident İlham Əliyev vurğulamışdır ki, sosial problemlərin həlli daim

Dövlət başçısının çoxaspektli sosial siyasəti UĞURLA DAVAM EDİR



Təbrik məktubundan ötən müddət ərzində Prezident İlham Əliyevin yürütdüyü genişmiqyaslı sosial-iqtisadi islahatlar hər bir vətəndaşın gündəlik həyatına müsbət təsir göstərməklə yanaşı, cəmiyyətin həssas təbəqəsinin, xüsusilə də məcburi köçkünlərin yaşayış şəraitinin daha da yaxşılaşmasına səbəb olmuşdur. Aprel 5-də Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün inşa edilən yeni yaşayış

kompleksinin istifadəyə verilməsi bir daha sübut etdi ki, hər bir məcburi köçkünün rihafı diqqət mərkəzindədir və dövlət vətəndaşının daha yaxşı yaşaması üçün zəruri addımları bundan sonra da atacaq.

Bu, son hədd deyil

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya əsasən, ölkəmizdə sosial müdafiəyə ehtiya-

diqqət mərkəzində olmalıdır. Xüsusilə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial problemlərinin həlli üçün böyük vəsait ayrıldığını bildiren ölkə başçısı əlavə etmişdi ki, bu kateqoriyadan olan vətəndaşlarımız üçün şəhərciklər salınır, minlərlə ev tikilmiş və bundan sonra da tikiləcəkdir.

(ardı 3-cü səhifədə)

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Azərbaycan xalqını təbrik edirlər

2019-cu il aprel 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideynlərini təbrik edirlər.

AZƏRTAC



Azərbaycan – NATO əməkdaşlığının əks-sədəsi Vaşinqtondan gəldi



prinsiplərinə sadıqdır. Lakin Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun təhlükəsizliyini ciddi təhdid altında saxlayır. BMT Təhlükəsizlik Şurasının,

həyatı yaşayır.

Ötən il iyulun 12-də Brüsseldə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyası üzrə Şimali Atlantika Şurasının görüşü keçirilmiş və Azərbaycan Prezidenti İlham Əliyev həmin tədbirdə iştirak etmişdi. Dövlət başçımız oradakı çıxışında xatırlatmışdı ki, Azərbaycan bir neçə dəfə Əfqanıstan Milli Ordusu üçün etimad fonduna maliyyə dəstəyi göstərmişdi. "Biz Azərbaycanda Əfqanıstan Ordusunun şəxsi heyəti üçün təlimlər təşkil edirik. Özümdə 200-dən çox ictimai xidməti birləşdirən "ASAN xidmət" Əfqanıstanda tətbiq olunur. Azərbaycan Qətiyyətli Dəstək Missiyasına nəqliyyat və logistik kömək də göstərir. Ötən ilin oktyabr ayında Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi bu missiyaya tranzit dəstəyi göstərilməsinə böyük dərəcədə kömək edib".

(ardı 3-cü səhifədə)

Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı xarici siyasət kursumuzda əsas vəzifələrdən biri də Avroatlantik məkana inteqrasiyadır. Ölkəmiz 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq", 2004-cü ildən isə "Fərdi tərəfdaşlıq" proqramlarına qoşulub, 1999-cu ildə NATO Parlament Assambleyasına müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib. Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri müxtəlif vaxtlarda Kosovo, İraq və Əfqanıstanda sülhməramlı qoşunların tərkibində iştirak ediblər.

2018-ci ilin yanvar ayında NATO-nun Əfqanıstanda keçirdiyi Qətiyyətli Dəstək Missiyası üzrə Azərbaycan Ordusunun sülhməramlı kontingentinin şəxsi heyətinin sayı 120 nəfərə çatdırılıb. Azərbaycan Ordusunun sülhməramlı kontingenti Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını icra edir və müvafiq qərargahlarda təmsil olunur.

Günümüzün realığıdır ki, Azərbaycan – NATO əlaqələri bu gün yüksələn xəttə inkişaf edir. Azərbaycan Preziden-

ti İlham Əliyev NATO-nun 8 sammitində iştirak edib. Ölkəmiz təşkilatın keçirdiyi bütün tədbirlərə qatılır və bu, qurumla münasibətlərimizin səviyyəsinin əsas göstəricisidir. Azərbaycan bölgədə ərazilərin bölünməzliyi

NATO-nun və digər qurumların qətnamələrinə məhəl qoymayan Ermənistan Azərbaycanın 20 faiz torpağını 25 ildən artıqdır işğal altında saxlayır. Bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün



Azərbaycanın tələbi ərazi bütövlüyünün bərpasıdır

» 2



İslahatların yeni mərhələsində

» 5



"Aprel döyüşlərinin Zəfər bayraqlarına düzlən!"

» 7



TRAMP: Silahlanmaq əvəzinə faydalı işlər görə bilərik

» 12

Azərbaycanın tələbi ərazi bütövlüyünün bərpasıdır

□ **Vyanada**

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılmış son danışıqlar hazırda ən çox müzakirə olunan mövzulardandır. Bu da təsadüfi deyil. Ən əvvəl ona görə ki, Dağlıq Qarabağ münaqişəsi keçmiş SSRİ məkanında ən uzunsüren problemdir. 1988-ci ildə alovlanmış münaqişədən artıq 31 il ötür. Ancaq indiyədək beynəlxalq vasitəçilərin iştirakı ilə aparılmış sülh danışıqları heç bir nəticə verməyib.

Azərbaycan problemin sülh yolu ilə, qan tökülmədən həllinə üstünlük verdiyindən danışıqların potensialından maksimum istifadə etməyə çalışır. Eyni zamanda, istər beynəlxalq təşkilatlara, istər ATƏT-in Minsk qrupundakı həmsədrlərə, istərsə də erməni tərəfinə anlatmağa çalışırıq ki, münaqişənin davam etdiyi müddətdə onsuz da çox qan tökülüb, bundan sonra insan itkisinə yol vermək mənasızdır. Bunu aparıcı beynəlxalq təşkilatlar da anlıyırlar.

Amma Ermənistan rəhbərliyi problemin həllini uzatmaqla işğal etdiyi əraziləri özünükülaşdıracağını, bununla da get-gedə tarixi Azərbaycan torpaqlarında qurulmuş erməni dövlətinin sərhədlərini genişləndirəcəyini, gələcəkdə isə “böyük Ermənistan” xülyasını gerçəkləşdirəcəyini düşünür. Ona görə də rəsmi ləvəvan sülh danışıqlarının davam etdiyi bütün bu illər ərzində yalnız prosesi pozmaqla məşğul olub və son illərdə beynəlxalq ictimaiyyətin ciddi qınaqları ilə qarşılaşıb.

Ermənistanın pozucu fəaliyyətinin bir nümunəsini də bu ölkənin hazırkı baş naziri Nikol Paşinyan nümayiş etdirdi. O, hakimiyyətə gəldiyi son bir ilboyu “Azərbaycan Dağlıq Qarabağın erməni separatçıları ilə qarşılaşdırma aparmalıdır” sərəm ideyasını irəli sürdü. Guya Qarabağın işğalında Ermənistanın heç bir rolu olmayıb. Ancaq belə bir yaramaz və avantürüst ideyanı yalnız xəstə erməni taxeyvüllü ilə ortaya atmaq olardı. Paşinyanın oğlu Dağlıq Qarabağda hərbi xidmət edirdi, ermənistanlı anaların öz övladlarını Qarabağa göndərmək uğrunda hərəkətə başladığı bir vaxtda baş nazir necə elan edə bilər ki, Ermənistan Qarabağın ardından danışıq bilməz?!

Amma martın 29-da Vyanada iki ölkə liderləri arasında keçirilmiş görüş bu cəfəngiyyətə birdəfəlik son qoydu. Görüşün nəticələri ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində bu və digər məsələlərə aydınlıq gətirdi. Ümumiyyətlə, Vyanada Azərbaycan və Ermənistan liderləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüş təkcə Azərbaycanda deyil, bütövlükdə beynəlxalq aləmdə



ciddi reaksiya doğurdu və ümid-verici hadisə kimi qiymətləndirildi. Görüş, ilk növbədə, danışıqlara yeni təkan verilməsi baxımından əhəmiyyətli idi. Eyni zamanda, nəhayət ki, Ermənistanın baş naziri danışıqların Azərbaycan və Ermənistan arasında aparılmalı olduğu, formatın dəyişmədiyi fikrini qəbul etdi. Bu, danışıqların mühüm nəticələrindən biri kimi dəyərləndirilməlidir.

Beləliklə, Paşinyanın irəli sürdüyü ideya iflasa uğradı, nə beynəlxalq təşkilatlar, nə həmsədr ölkələr, nə də Azərbaycan tərəfindən qəbul edildi. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə keçirilmiş Vyana görüşü bir daha təsdiq etdi ki, danışıqların formatı dəyişməz qalır və danışıqlar prosesi Azərbaycan ilə Ermənistan arasında aparılacaq. Əslində, bu mövqə martın 9-da ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında da səslənməmişdi. Ermənistan baş nazirinin Brüsselə səfəri zamanı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Moqerini də təmsil etdiyi təşkilatın mövqeyini ifadə edərək demişdi ki, danışıqların formatını dəyişmək cəhdi yolverilməzdir. Son nəticədə Azərbaycan Prezidenti TASS-a verdiyi müsahibədə təsdiq etdi ki, format dəyişməyəcək.

Prezident İlham Əliyev danışıqların nəticələri ilə bağlı bildirdi ki, indiyədək iki ölkənin xarici işlər nazirləri arasında bir neçə dəfə söhbətlər aparılıb. Azərbaycan və Ermənistan liderləri arasında budəfəki görüş isə ona görə mühümdür ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesi yeni start verilib. “Biz etimadı, ola bilsin ki, insanlar arasında təmaslar çərçivəsində möhkəmləndirməklə bağlı məsələləri müzakirə etdik. Bundan əvvəl ictimaiyyət nümayəndələri arasında təmaslar olub. Yəni, hələ bu barədə danışmaq tezdir, lakin humanitar məsələlərə gəldikdə, bu, nəzərdə tutulur. Çünki danışıqlar prosesi, təbii ki, həm də humanitar əksiyalarla dəstəklənməlidir. Lakin mən hesab edirəm, əsas odur ki, danışıqların

Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

formatı dəyişilməz qalıb”.

Dövlət başçımız qeyd etdi ki, danışıqlar uzun illər Ermənistan ilə Azərbaycan arasında aparılıb, bundan sonra da belə olacaq. “İkincisi, danışıqlar prosesinə yeni təkan verilib. Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, -- siz yəqin ki, onunla tanışsınız, -- çox müsbət qiymətləndirik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi, təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipçə substantiv danışıqların davam etdirilməsi olduğu vəziyyətə qayıtdıq”.

Prezident İlham Əliyev TASS-a müsahibəsində nəticəyə yönəlik danışıqların davam etdirilməsi ilə bağlı xarici işlər nazirlərinə tapşırıqlar verdiyini də bildirdi. “Onlar çox güman ki, nəticəyə yönələn danışıqlar prosesini davam etdirmək üçün yaxın vaxtlarda görüşəcəklər. Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur”.

Azərbaycan və Ermənistan XİN başçıları və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən görüşün nəticələri ilə bağlı qəbul edilmiş birgə bəyanatda isə qeyd olundu ki,

danışıqlar zamanı əsas məsələlər, substantiv məqamlar barədə geniş fikir mübadiləsi aparılıb, sülh prosesinin irəli aparılması üçün münbit şəraitin yaradılmasının vacibliyi vurğulanıb. Eyni zamanda, konkret və nəticəyönümlü addımların atılmasının vacibliyi qeyd edildi. Bəyanata əsasən, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında aparılmış müzakirələr nəticəsində qərar alınıb ki, bundan sonra xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin və danışıqlar prosesinin irəliləməsi üçün məsələləri müzakirə olunsun.

Qeyd etdiyimiz kimi, İlham Əliyevlə Nikol Paşinyanın görüşü geniş beynəlxalq reaksiya doğurdu. Avropa İttifaqı öz bəyanatında görüşü “ümidverici” kimi qiymətləndirdi, eyni zamanda, əhalinin sülhə hazırlanması ilə bağlı Parisdə əldə olunmuş razılaşmanın reallaşmasını səbirsizliklə gözlədiklərini elan etdi.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan lideri İlham Əliyevə zəng edərək danışıqlar barədə məlumat alıb. Bununla bağlı Putinlə Paşinyan arasında da telefon danışıqları olub. Əlbəttə, danışıqlar prosesinin məxfiliyi şərti qorunsun da, verilən informasiyalardan məlum olur ki, hər halda müəyyən irəliləyiş əldə olunub. İstəyimiz isə son nəticədə Azərbaycan torpaqlarının tamamilə işğaldan azad olunmasıdır.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

Vətənpərvər övladlarımız daim Birinci vitse-prezidentin diqqət mərkəzindədir



□ **Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyası, mərhəməti artıq respublikamızın çərçivəsindən çıxaraq, daha geniş miqyas alıb. Dünyanın bir sıra ölkələrindən Azərbaycanın birinci xanımının xeyirxahlıq missiyasının sədası eşidilməkdədir. Mehriban xanım hamıya kömək etməyə, yaxşı işlərə dəstək verməyə, yardım göstərməyə qadir və həmişə hazır olan mərhəmətli anadır! Həm də əsgər anası.**

Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var.

Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbiçilərlə keçirilən görüşdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çıxışından 3 aprel 2019-cu il

2016-cı ilin Aprel döyüşlərində sağlamlıqlarını itirərək əlil olmuş hərbiçilərlə görüşü zamanı bir daha şahidi olduğ ki, Mehriban xanım Əliyeva mərhəmətli və qayğıkeş anadır. Mən bu görüşü çox diqqətlə izlədim. Birinci vitse-prezidentin Aprel döyüşlərində əlil olmuş hərbiçilərə yüksək diqqət və qayğı göstərməsi onun mərhəmət hissələrinin bariz nümunəsidir.

Heydər Əliyev Fondunun “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinə başlaması barədə hər birimizin məlumatı var. Artıq bu layihənin ikinci mərhələsi yekunlaşıb. Ötən 3 il ərzində 100-dən çox zabir və əsgərin yüksək texnologiyalı protezlərlə təmin olunması layihənin uğurla həyata keçirilməsindən xəbər verir. Vətənimizin müdafiəsi yolunda canlarını qurban verən, sağlamlıqlarını itirib ömürlük əlil olan övladlarımız daim diqqət mərkəzindədir. Onların sosial müdafiələrinin gücləndirilməsi, qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlətimizin başçısı ilə yanaşı, Birinci vitse-prezidentin də qarşısına qoyduğu prioritet vəzifələrdəndir.

Birinci vitse-prezident aprelin 3-də yüksək texnologiyalı protezlərlə təmin olunan hərbiçilərlə görüşə gələnlərə müraciətində onların şücaətini yüksək qiymətləndirib. Müraciətdən bir məqamı xatırlatmaq yerinə düşərdi: “Siz Vətən yolunda qəhrəmanlıq göstərərək Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda sağlamlığınızı itirmisiniz. Bununla da öz ölənizə, xalqınıza, Prezident və Ali Baş Komandanınızla sadiqlik nümayiş etdirmisiniz. Azərbaycan dövləti

sizin fəaliyyətinizi yüksək qiymətləndirir, sizin kimi mərd və cəsarətli oğullarının olması ilə fəxr edir. Sizin apardığınız mübarizə haqq mübarizəsidir. Azərbaycan dövləti münaqişənin ədalətli, beynəlxalq hüququn prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlindən gələni əsirgəmir”.

Mehriban xanım Əliyeva hərbiçilərə keçirdiyi görüşdə onları əmin etdi ki, hər bir problemin həllində əldən gələn köməyi əsirgəməyəcək. Hərbiçilər artıq bu köməyi, diqqət və qayğını görür, gündəlik həyatlarında hiss edirlər. Görüş iştirakçısı olan baş leytenant Namiq Əliyevin dedikləri də bunu təsdiqləyir. O dedi ki, Aprel döyüşlərində yaralanmış əsgər və zabitlər Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ən müasir, hər cür hərəkət qabiliyyətinə malik protezlərlə təmin edilib. Bütün bunlar bizə verilən dəyər və qiymətdir. Bu gün biz ayağımızı, gözüümüzü itirsək də, qürur və əzəmətlə dayanırıq. Çünki biz gücümüzü torpaqdan alırıq.

Vətən uğrunda canlarını qurban verənlər, sağlamlıqlarını itirənlər heç zaman unudulmur.

Mələhat İBRAHİMQIZI,
Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri

Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə çatıb

□ **Azərbaycan Respublikasının həyatında çox əlamətdar hadisə baş verib, əhalinin sayı 10 milyon nəfərə çatıb.**

2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində Rauf Həsənovun və Nigar Ocaqovanın (Ağdərə rayonu sakinləri, hazırda Ağdam rayonunun Baş Güneyyapay kəndində qeydiyyatda olan məcburi köçkünlər) ailəsində ölkənin 10 milyonuncu sakini dünyaya gəlib. Doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə xalqımızı, yeni doğulmuş körpənin valideynlərini təbrik ediblər. Sevincidirci haldır ki, son illərdə Azərbaycan əhalisinin sayı sürətlə artır. Bu, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik

Azərbaycanın 10 milyonuncu sakini doğulub

□ **2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.**

AZƏRTAC Səhiyyə Nazirliyinə və Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşları

Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.

AZƏRTAC

Bundan başqa, respublika müsabiqələrinin final mərhələsində iştirak edən 45 şagirddən 36-sı qalib adını qazanıb. Mamrux kənd tam orta məktəbin şagirdi Musa Musayev isə tarix üzrə Respublika fənn olimpiadasının qalibi olub.

Həbil müəllimin bu söhbətindən sonra, xüsusilə qeyd edilməli olan bir fakt yadıma düşdü. Belə ki, rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədov bir neçə il bundan qabaq elan etmişdi ki, ali məktəblərə qəbul imtahanında 700 bal toplayan məzunlara minik avtomobili hədiyyə ediləcək. Rayon rəhbərinin bu stimulyerici vədi elə həmin il öz nəticəsini vermişdi. Kütləvi informasiya vasitələrinin "İcra başçısı 700 bal toplayan qıza avtomobil hədiyyə etdi" sərəlovəsi ilə yaydığı xəbərdə bildirilirdi ki, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədov ali məktəbə qəbul imtahanlarında 700 bal toplayan Asya Mahmudovaya "Changan Benni" markalı avtomobil hədiyyə edib. Əlavə edilirdi ki, icra başçısının tələbəyə hədiyyə etdiyi "Changan Benni" markalı avtomobilin dəyəri 11–12 min ABŞ dollarıdır.

Məncə, indi H. Qurbanovun dilə gətirdiyi təhsil uğurlarının təməlinə məhz rayon rəhbərliyinin bu sahəyə göstərdiyi qayğı və diqqət dayanır.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədovun fikrincə isə ölkə miqyasında əldə edilmiş böyük-küçlü bütün uğurların təməlinə dövlət başçımızın qayğı və diqqəti dayanır: "Bu gün möhtərəm Prezidentimizin rəhbərliyi ilə tarixin ən güdrətli dövrünü yaşayan Azərbaycan irimiqyaslı enerji, nəqliyyat və infrastruktur-

Z A Q A T A L A: Bugünkü uğurlar sabahki inkişafa zəmin yaradır

BU rayondan hazırladığım materialları həmişə təbiətin gözəlliyi, insanların əməksevərliyi, idarəetmənin müasir tələblər səviyyəsinə qaldırılması, tikinti-quruculuq işlərinin geniş vüsət alması, sakinlərin sosial-rifahının daha da yaxşılaşdırılması, abadlıq işlərinin sürətləndirilməsi və bu qəbildən olan digər məsələlərlə başlamışıq. İndiki yazını isə rayonun gələcəyini təmin edəcək gənc zaqatalalıların uğurları ilə başlamaq istəyirəm. Rayon təhsil şöbəsinin müdiri Həbil Qurbanovla söhbətimizdə öyrəndim ki, Zaqatala məktəbliləri ötən tədris ilində fənn olimpiadaları və müsabiqələrdə 36 mükafat qazanıblar. Sonuncu qəbul imtahanlarının nəticələri də məzunlar üçün uğurlu olub. Belə ki, imtahanlarda iştirak edən məzunların 78 faizi və ya 412 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 50 nəfəri 500-dən yuxarı, o cümlədən 26 məzun 600 bal-dan yuxarı nəticə göstərib. İmtahanlarda Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbin şagirdi Səməra Hüseynova rayon üzrə hamudan çox – 695 bal toplayıb.



tur layihələrinin təşəbbüskarı, fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü olan güclü dövlətdir. Cənab İlham Əliyevin Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə, rifah halının daim yaxşılaşmasına yönələn yorulmaz fəaliyyəti hər keçən ildə öz müsbət nəticələrini daha bariz şəkildə nümayiş etdirir və cənab Prezidentin dediyi kimi, biz əminlik ki, 2019-cu ildə də qarşımıza qoyduğumuz bütün vəzifələri icra edəcəyik".

Rayon rəhbəri qeyd etdi ki, respublikamızın və regionların sosial-iqtisadi inkişafı istiqamətində nəzərdə tutulan proqramların reallaşması nəticəsində Zaqatala da öz inkişafını davam etdirir. Bunu son bir ilin göstəriciləri daha yaxşı ifadə edir.

Məsələn, təkə ötən il ərzində rayonda sənayedə 96,7 milyon, kənd təsərrüfatında 127,8 milyon, tikintidə 29,1 milyon, ticarətdə 72,2 milyon, rabitədə 2,3 milyon, nəqliyyatda 5 milyon manat olmaqla, cəmi 333 milyon 91 min



manat məhsul istehsal edilib və xidmətlər göstərilib.

Azərbaycan Respublikası Regionlarının Sosial-iqtisadi İnkişafı Dövlət Proqramlarında Zaqatala rayonu üzrə nəzərdə tutulan 17 tədbirin icra olunması təmin edilib. Dövlət proqramlarının icrası, yüksək iqtisadi fəallıq şəraiti, məşğulluq məsələlərinin səmərəli həllinə geniş imkanlar açır. Rayonda 2014–2018-ci illər ərzində

8 min 456-sı daimi olmaqla 10 min 88 iş yeri açılıb ki, bu da öz növbəsində işsizliyi xeyli azaldıb.

Rayonda sahibkarlığın inkişaf etdirilməsi və bu sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilərək, kiçik həcmli investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə 19 layihə üzrə 242 min manat həcmində güzəştli kredit verilib.

Təkə ötən il rayon iqtisadiyyatına 10 milyon 937 min manat həcmində özəl investisiya qoyulub ki, bunun da hamısı yerli investisiyadır. Cəlb olunan investisiyanın 22 faizi məhsul istehsalı obyektlərinin, 22,3 faizi xidmət sahələri üzrə obyektlərin, 40,2 faizi bağçılığın inkişafına, 15,5 faizi isə ümumi sahəsi 3 min 117 kvadratmetr olan yaşayış evlərinin tikintisinə xərclənib.

Kənd təsərrüfatı işlərinin aqrotekni müddətə və keyfiyyətə



icra edilməsi nəticəsində rayonda 35 min 610 ton payızlıq taxıl, o cümlədən 25 min 17 ton buğda, 22 min 411 ton qarğıdalı, 12 ton vələmir, 356 ton paxlalı, 423 ton dən üçün günəbaxan, 194 ton soya, 18 min 765 ton kartof, 21 min 233 ton tərəvəz, 9040 ton bostan məhsulları, 60 min 550 ton quru ot, 874 ton üzüm, 55 ton yaşıl çay yarpağı, 37 min 205 ton meyvə istehsal olunub.

Qeyd edildi ki, Prezident İlham Əliyevin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamının icrası ilə əlaqədar rayon üzrə əkin sahəsinin becərilməsinə görə 976 min 73 manat, təkrar əkinlərin becərilməsinə istifadə

edilən yanacaq və motor yağlarına görə 6 min 41 manat dövlət yardımının verilməsi təmin edilib, "Aqrolizinq" ASC tərəfindən fermer təsərrüfatlarına güzəştli qaydada 1257 ton mineral gübrələr və 886 litr pestisid satılıb.

Zaqatala üçün ənənəvi kənd təsərrüfatı sahələrindən olan fındıq bağlarının artırılması istiqamətində əhali arasında

2017–2021-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar ötən il rayonda 750 hektar sahədə tütün əkilib və 875 ton quru tütün istehsal edilib. Tütün ixracından respublikaya 19 milyon manat vəsait daxil olub.

İxracıönümlü kənd təsərrüfatı məhsullarından olan barama-çılığın inkişafı da daim diqqət mərkəzindədir. Ötən il rayonda 40

qızıl gül yağı və 290 kiloqram lavanda yağı istehsal edilib.

Bütün maliyyə mənbələri hesabına rayonda 29 milyon manatlıq tikinti, abadlıq və quruculuq işləri görüldü. Rayon məhkəməsi üçün yeni inzibati binanın tikintisi başa çatdırılaraq istifadəyə verilib. Şəhərin Şəhəriyər küçəsində Fövqəladə Hallar Nazirliyinin xətti ilə inşa edilən çoxmənzilli yaşayış



mütəmadi maarifləndirmə işləri aparılır. Ötən il rayonda 1354 hektar sahədə yeni fındıq bağları salınıb. Nəticədə mövcud fındıq bağlarının sahəsi 19 min 505 hektara çatdırılıb. Fındıq və fındıq məhsullarının ixrac edilməsi

ton proqnoza qarşı 48,1 ton barama istehsal edilib. Rayonda 233 nəfər barama istehsalçısına emal müəssisəsinə təhvil verdikləri 47 ton yaş baramanın hər kiloqramı üçün 5 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına 234

binasının tikintisi davam etdirilib, Mosul və Mazıx kənd uşaq bağçalarında yenidənqurma və təmir işləri aparılaraq yeni inventar və avadanlıqlarla təchiz edilib.

Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə rayonun Qandax və Kəpənəkçi kəndlərində 2 subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilib.

Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişilə rayonda Qarabağ əlillərinin və şəhid ailələrinin mənzillər şəraitinin yaxşılaşdırılması üçün 3 fərdi yaşayış evi tikilib.

Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yaxşılaşdırılmasından, turizm obyektlərinin müasir tələblərə cavab verməsi üçün lazım olan bütün addımların atılmasından həm respublika, həm də yerli əhəmiyyətli yolların yenidən qurulmasından danışan rayon rəhbəri qeyd etdi ki, biz bu gün Zaqatalanı dövlət başçımızın qərar etdiyi şəkildə inkişaf etdiririk.

...Mən Həbil Qurbanovla söhbətimizin sonunda demişdim ki, tarix üzrə Respublika fənn olimpiadasının qalibi olmuş Musa Musayevlə görüşmək üçün Mamrux kəndinə gedəcəm. Sonra yadıma düşdü ki, Mübariz Əhmədovun səyyar qəbul-görüşündə iştirak etmək üçün o kənddə olmuşuq. Həmin görüş barədə təəssürlərimi "Bu da mənim Mamruxda gördüklərim" adlı qəzet yazısında qələmə almışdım. Qoy olsun. Bir də gedirik və "Bu da mənim olimpiada qalibindən eşitdiklərim" adlı növbəti yazını da qələmə alırıq.

İlqar HƏSƏNOV,
"Xalq qəzeti"nin bölgə müxbiri



Milli musiqi sənətində iz qoymuş istedadlı bəstəkar



bir musiqi irsi yaratdığını, musiqimizə yeni janrlar gətirərək bir sıra illərə imza atdığını qeyd edib.

Asəf Zeynalabdin oğlu Zeynallı 5 aprel 1909-cu ildə Dərbənddə doğulub. 1923–1926-cı illərdə Bakı Musiqi Texnikumunda təhsil alıb. 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir Hacıbəyovun sinfini bitirib. Görkəmli bəstəkarlar Qara Qarayev və Tofiq Quliyev vaxtilə bir müddət onun tələbələri olublar.

Yubiley tədbirində Azərbaycan Respublikası "Dərbənd" Xeyriyyə İctimai Birliyinin sədri, tarix elmləri doktoru, professor Nurulla Əliyev, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı İradə Hüseynova, Asəf Zeynallı haqqında filmin müəllifi Kaməla Müslümqızı çıxışlarında bəstəkarın həyat və yaradıcılığının məziyyətlərindən söz açıb, onun yaradıcılığı irsinin qorunub saxlanılması, yubileyə bağlı keçirilən tədbirlərin əhəmiyyətindən bəhs ediblər.

Sonra Musiqi Kolleci tələbələrindən ifasında Asəf Zeynallının əsərləri və xalq mahnıları səslənib. Konsert proqramında Albina Sərdarova (vokal), tələbələr Abuzər Əsgəri (kamança), Cəmalə Abdinzadə, Elmira Müseyibzadə (fortepiano), Dəniz Baxışova (tar), müğənnilər Aytən Cəbrayıl, Əli Adıgözəlov, Pünhan Pirişev, Aydan İlqasazadənin ifaları alqışlarla qarşılanıb, iştirakçıların qəlbində xoş ovqat yaradıb.

Asəf Zeynallının ailəsi adından qohumları Səidə, Arif və Tamerlan Zeynallılar, Elşənə Ağasıyeva çıxış edərək bəstəkarın xatirəsinə əziz tutduqlarına, onun yaradıcılığına yüksək dəyər verdiklərinə görə tədbirin təşkilatçılarına, Musiqi Kollecinin rəhbərliyinə, müəllim və tələbə heyətinə, ifaçılara, Asəf Zeynallının heykəlinin müəllifi Asəf Məmmədova minnətdarlıqlarını bildiriblər.

Afət SADIQOĞLU,
"Xalq qəzeti"

Azərbaycan Milli Konservatoriyası tərkibindəki Musiqi Kollecinə ilk ali təhsilli professional bəstəkar, musiqi sənətində milli romans, piano və simfonik musiqinin banisi Asəf Zeynallının anadan olmasının 110 illik yubileyi münasibətilə müəllim və tələbələr konserti keçirilib. Yubiley tədbirində Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi, Azərbaycan Respublikası "Dərbənd" Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev, A.Zeynallının qohumları, kollecin müəllim və tələbələri, KİV təmsilçiləri iştirak ediblər.

Tədbiri Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazimov açaraq qeyd edib ki, Asəf Zeynallı 23 il ömür sürməsinə baxmayaraq Azərbaycan musiqi sənəti tarixində silinməz iz qoyub. Milli romans, piano və simfonik musiqinin banisidir. Onun "Ölkəm", "Sərhəddi", "Çadra", "Sual", "Seyran" romansları milli vokal musiqimizin inciləridir. Piano üçün "Uşaq süitəsi" silsiləsi, "Çahargah"

pyesi, violino və piano üçün "Muğam-sayağı", 2 fuqa, simfonik orkestr üçün "Fraqmentlər", teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş aparıb. "İbtidai not savadı" adlı derslik tərtib edib.

Professor N.Kazimov Asəf Zeynallının Azərbaycan klassik musiqisinin inkişafında mühüm xidmətlərini, zəngin

